

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 250/5

31 yanvar 2014-cü il

**Azərbaycan Respublikası Auditorlar Palatası üzvləri
tərəfindən üzlük haqqının ödənilməsi vəziyyəti barədə**

Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 1998-ci il 21 aprel tarixli 19/2 sayılı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin üzlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə TƏLİMAT”a, “Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 1998-ci il 21 aprel tarixli 19/2 sayılı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin üzlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə TƏLİMAT”a əlavə və dəyişikliklərin edilməsi haqqında” 2011-ci il 20 dekabr tarixli 226/4 sayılı və “Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 1998-ci il 21 aprel tarixli 19/2 sayılı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin üzlük haqqının müəyyən edilməsi və onun ödənilməsi qaydaları barədə TƏLİMAT”a dəyişikliklərin edilməsi haqqında” 2012-ci il 16 noyabr tarixli 236/9 sayılı Palata Şurasının qərarlarına müvafiq olaraq 2014-cü il 31 yanvar tarixinə hazırlanmış “Auditorlar Palatası üzvləri tərəfindən üzlük haqqının ödənişi vəziyyəti barədə” Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimovun məruzəsini müzakirə edərək, Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” Qanununu, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməni, Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin hüquq və vəzifələri haqqında” Əsasnaməni rəhbər tutaraq, Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “Auditorlar Palatası üzvləri tərəfindən üzlük haqqının ödənişi vəziyyəti barədə” Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimovun məruzəsi nəzərə alınsın (əlavə olunur).

2. Auditorlar Palatası üzvləri tərəfindən 2013-cü il üzrə üzlük haqqının ödənişi vəziyyəti qeyri-qənaətbəxş hesab edilsin.

3. Palata Şurasına dəvət olunan “Best Audit” MMC (direktor Anar Quliyev), “Azəri-SV” MMC (direktor Səbuhi Vəkilov), “Audit Servis” MMC (direktor Oleq Abdullayev), “Ekspert Audit” MMC (direktor İlham Bağirov), “AZAudit” MMC (direktor Afiq İsrailov), “ASSEPT-AUDİT” MMC (direktor Əli Tarverdiyev) , “PSG Tax KONSULTİNG” MMC (direktor

Aydın Budaqov), Gəncə şəhər auditor təşkilatı (direktor Natiq Məmmədov) auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlar - Elçin Fərəcov, Pərviz Həsənov, Cəmilə Nağıyeva, Otello Eminov, Emil Zərbəliyevə üzürsüz səbəbdən iclasda iştirak etmədiklərinə görə ciddi xəbərdarlıq edilsin.

4. Maliyyə və təsərrüfat idarəsinə (rəis V.Rəhimov) tapşırılsın ki, 2 (iki) həftə müddətində 2013-cü il üzrə üzvlük haqqı qalıqlarının yığılması istiqamətində əməli tədbirlər həyata keçirsin və nəticəsi barədə Palata Şurasının müzakirəsi üçün müfəssəl məlumat hazırlasın və üzvlük haqqını ödəməyən sərbəst auditorlar və auditor təşkilatlarında qarşı görüləcək tədbirlər barədə təkliflərini hazırlayıb təqdim etsin.

5. Bu qərarın mətni Auditorlar Palatasının internet sahifəsində yerləşdirilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV